

Yeseninşünaslardan yeseninşünaslığa əvəzsiz tohfə



İsaxan İSAXANLI,
Xəzər universiteti

A rtıq 15 ilə yaxın bir müddətdir ki, Moskvada M.Qorki adına Dünya Ədəbiyyatı İnstitutunda «Letopis jizni i tворчества S.A. Esenina» adlı böyük bir layihə (5 cild 7 kitabda) üzərində iş gedir. Bu günlərdə layihənin son cildi olan 5-ci cildin 1-ci kitabı (beşinci cild 2 kitabından ibarət nəzərdə tutulub) çapdan çıxıb.

Adı çəkilen layihənin masstabını hiss etmək üçün oxuculara layihənin bu güne qədər işq üzü görmüş cildləri haqqında qısaca məlumat vermək yerinə düşer.

M.Qorki adına Dünya Ədəbiyyatı İnstitutu nəzdində fəaliyyət göstərən Yesenin Qrupunun rəhbəri, Yesenin irsinin araşdırılmasında fəvqələde rol olsun Y.L.Prukoşevin redaktorluğu və 12 nəfərdən ibarət redaksiya heyətinin yorulmaz əməyi nəticəsində 2003-cü ildə işq üzü görmüş 1-ci cild 1895-ci ildən 1916-ci ilə qədər olan bir dövrə əhatə edir. Yeseninin əsərlərinin, yaradıcılığının ilk dövrləri, əsasən, şairin doğmalarının, onu yaxından tanıyan dostlarının

nın xatirələri əsasında formalasmış, bununla yanaşı arxiv materiallarından geniş istifadə edilmişdir. Bu cilddə Yeseninin Petroqrad seferləri haqqında ətraflı məlumatlar verilmiş, onun dövrün tanınmış ədəbi simaları - Blok, Klyuyev, Qorodetski ilə tanışlıqları ilə bağlı materiallər yer almış, Yeseninin həmin dövrün ədəbi-bədii həyatında iştirakı tam təfsilatı ilə təsvir edilmişdir.

2005-ci ildə A.N.Zaxarovun redaktorluğu ilə (2004-cü il martın 5-də Y.L.Prukoşev dünəyini dəyişdi) çapdan çıxan 2-ci cild 1917-1920-ci illəri əhatə edir. 1917-ci ildə dalbadal 2 inqilabın baş vermesi nəticəsində həmin dövrde mətbuatda dərc olunan materialların, o cümlədən Yeseninə bağlı materialların əldə edilməsində ciddi çətinliklərə baxmayaq, yaradıcı heyət həmin dövrün tam mənzəresini yaratmağa müvəffəq olmuşdur.

1921-1923-cü illər Yeseninin həyat və yaradıcılığında müümər yer tutur. Bu illerde o, xarici ölkələrə sefer edir, özünün yazdığı kimli, İspaniyadan başqa bütün Avropanı, Amerikanı dolaşır, bir neçə iri hecmi əsərlər üzərində işleyir, onun şəxsi həyatında da xeyli ciddi dəyişikliklər baş verir. Bütün bunların təfsilatı ilə verilməsi zərurətindən 3-cü cild 2 kitabdan ibarət dərc olunur. 1921-ci ildən 1922-ci il may ayının 10-na qədər olan dövrə əhatə edən 1-ci kitab 2005-ci ildə, 10 may 1922-ci ildən 2 avqust 1923-cü ilə qədər olan dövrə əhatə edən 2-ci kitab ise 2008-ci ilde işq üzü görür. Hər iki kitab A.N.Zaxarovun redaktorluğu ilə nəşr olunur.

4-cü cild 3 avqust 1923-cü ildən 1924-cü ilin sonuna qədər olan dövrə əhatə edir. Bu cild əvvəlki cildlərin tərtibində feal iştirak etmiş, bütün cildlərin redaksiya heyətinin üzvü olmuş N.I. Şubnikova-Qusevanın redaktorluğu ilə nəşr edilmişdir. Bu cilddə uyğun dövrde Yeseninin həyat və yaradıcılığında baş verən müümər hadisələr bütün təfsilatı ilə izlenilir, bu dövrün kifayət qədər geniş öyrənilməsinə baxmayaq kitabda bir sira yeni materiallar öz əksini tapır. Bütün bunlarla yanaşı 4-cü cilddə Yeseninin Qafqaz, o cümlədən 1924-cü ilin payızında Bakı seferləri haqqında da maraqlı materialar öz əksini tapmışdır.

Bu günlərdə, çoxdan gözlenilən 5-ci cildin 1-ci kitabı işq üzü gördü. N.I. Şubniko-


va-Qusevanın redaktorluğu ilə nəşr olunan bu kitab 1925-ci ilin lap başlangıcından dekabr ayının 23-nə qədər olan bir dövrə əhatə edir. Kitabda Yeseninin həyat və yaradıcılığının son ilini əhatə edən bütün materiallar çox dəqiqliklə və xronoloji ardıcılıqla verilmiş, üstəlik, "əlavələr" hissəsində müxtəlif mənbələrdən - dövlət və çoxsaylı şəxsi arxivlərdən, muzeylərdən əldə edilən məraqlı, unikal əşyalar, avtoqraflar, digər müxtəlif sənədlər yer almışdır. Zəngin materiallarla dolu "əlavələr", faktik olaraq, ondan əvvəl verilmiş məlumatlar silsiləsini canlı

25 may; 28 iyul - 3 sentyabr), onun iştirakı ilə çoxsaylı tədbirlər, poeziya gecələri keçirilmiş, Bakı mətbuatında onun şeirləri dərc olunmuş, yaradıcılığı ilə bağlı materiallar verilmişdir. Yesenin Bakıda tanınmış Azərbaycan xanəndəsi Cabbar Qaryagdioglu ilə görüşmiş, onu "Şərq musiqisinin peygamberi" adlandırmışdır. Bu, boyut bir şairin yalnız böyük bir xanəndəye deyil, ümumiyyətdə xalqımızın böyük musiqi mədəniyyətinə verdiyi böyük bir qiymət idi. Adı çəkilən kitabda bu məsələlər haqqında, ümumiyyətdə Yesenin yaradıcılığında xüsusi yer tutan, öz məhsuldarlığı ilə seçilən, şairin özünün doğmamış "Mən Bakı ve Bakınlılar olsadan uzun müddət yaşaya bilmiram" deyərək səciyyələndirdiyi "Bakı dövrü" haqqında çox vacib, məraqlı məlumatlar, sənədlər de yer almış, şairin Bakı həyatı və Bakı yaradıcılığı günbəzün izlənmiş, dəqiq ardıcılıqla təsvir edilmişdir.

Kitabi diqqətlə oxuduqdan sonra, əminliklə deyə bilar ki, kitabın tərtibçiləri üzərindən götürdükleri işin böyük məsuliyətini anlayaraq, çox ciddi iş aparmış, müyyəyen olunmuş dövrde Yeseninin həyat və yaradıcılığının dəqiq təqvim xəritəsini aradıllıqla, tam təfsilatı ilə müyyənəşdirməyə nail olmuşlar. Heç bir şübhəsiz, çox da böyük sayıda olmayı, lakin kifayət qədər inadkar, əzmkar, emoksevar bir kollektivin əsərə göttirdiyi bu əsər Yesenin yaradıcılığı ilə möşgül olanlara, yeseninşünaslara, yeseninşəvərlərə çox dəyərli, qiymətsiz bir hədiyyədir. Bu münasibətlə, layihənin həyata keçirilməsindən əməyi olan hər kəsa - kitabın redaktoru, redaksiya heyətino, texniki işçilərə, müxtəlif ölkələrdən Yeseninle bağlı unikal materialların əldə edilməsi işində feal iştirak edən, bu yolda can yandıran bütün insanlara yeseninşəvərlər adından, o cümlədən Azərbaycan yeseninşəvərləri adından dərin təşəkkür edirəm.

Fürsətdən istifadə edib yenice çapdan çıxmış 5-ci cildi dərhal mənə göndərən, M.Qorki adına Dünya Ədəbiyyatı İnstitutu Yesenin Qrupunun elmi katibi, dostum Maksim Skoroxodova öz minnədarlığı bildirirəm.

2014



şəkildə tamamlayıb, kitabın bir elmi mənbə kimi dəyərini göstərməklə yanaşı, onun sanki bir ədəbi əsər kimi oxunmasını təmin edir. Ümumiyyətə, deyilən bu fikir çapdan çıxmış bütün cildlərə aid etmək olar.

Bu kitab Azərbaycan yeseninşəvərlər üçün xüsusi gözənlənilən idi. Bu dövr ərzində Yesenin 2 dəfə Bakıda olmuş (30 mart -

GÖZƏLLİK SƏNİN DÖRD YANINDADIR Demək, güc və ilham mənbəyi də uzaqda deyil

Müsahibimiz tanınmış şair, publisist, "Kredo" qəzetinin baş redaktoru Əli Rza Xələflidir.

- Əli Rza müəllim, fürsət düşməşkən sizi 60 illik yubileyiniz münasibətlə təbrik edirəm. Siza sağlam bədən, sağlam ruh və bol-bol yaradıcılıq uğurları arzu edirəm. Yubiley necə keçdi?

- Səmimi təbrika görə çox sağ ol. Ancaq düşünürəm ki, insanı hər hansı bir uğuruna görə təbrik etmək daha üstündür. Söhbət yazıcıdan, qələm adamından, sənətkardan gedirən, onun hər hansı bir əsərinin, yeni kitabının işq üzü görməsi münasibətlə təbrik elemək onu qazandığı uğura görə təqdir etmək deməkdir. Biz «uğur» özü qazacdır. Qazanc o vaxt fərəh və sevinc gətirir ki, ona zəhmət sərf edəsən. Çəkdiyin zəhmət səni mənən böyüdə, ruhunu gücləndirə, varlığına mənəvi ucalıq gotirə. Bax bu zaman «qazandığım uğur» ifadəsi yerinə düşür. Son vaxtlar daha çox dəbdədir (elə əvvəller də), hər kəsi ad günü, yubileynin münasibətlə təbrik eləyir, bunu şəxsin həyatında eləmətdər hadisə kimi qiymətləndirirler. Biz stress dövründə yaşayırıq. Bu dövrün əsas keyfiyyəti stressə xarakterizə olunur. Demək, yaşaya bilməyin özü de asan başa gəlmir. Bu mənəda, 60 il yaşaya bilmək nəyin bahasına başa gəlir? Ən düzgünün hər şəxsin özü deyə biler. Və mən de 60 illik yubileyi həyatimdə böyük bayramım kimi dəyərləndirirəm. Bayramlarda insanların mənəvi yaxınlığı, doğmaliyi daha çox üzə çıxır. Gənc tədqiqatçı, yazıçı, bir sözə, istedadlı yazarın təbriki mənim üçün daha çox qiymətlidir. Çünkü onun simasında ömrümən davamını görürəm. Özü də ilk qələm təcrübələrini mənim yanımıda keçmiş gəndən - müyyəyen mənada, yetirməmdən


doğmaliyla süslənmiş təbrikləri eşitmək mənim üçün daha qiymətlidir.

- Əmək fəaliyyətinizə müəllimlikdən başlamışınız. Bu yondəki fəaliyyətinizə görə qısa zaman kəsiyində pedaqoji aləmdə çox böyük ad sayılan "Qabaqcıl maarif xədimi" fəxri adına layiq görülmüşünüz. Müəllim işləyən hər iki valideyimdən bunañ çox böyük uğur olduğunu öyrənmişəm. Mümkünsə bir neqə kalmə bu barədə.

- Mən pedaqoji institut bitirmişəm. 70-ci illərin ortalarında teyinatla bizim Cəbrayıl rayonuna göndərilmişəm. İxtisasımı uyğun olaraq müəllimlik fəaliyyətinə başladım. Filiologiya fakültəsinə fərqlənmə diplomu ilə - o vaxt buna qırmızı diplom deyirdilər - bitirdim. Mənə ele həmin il aspiranturaya qayitmaq üçün zəmanət də vermişdilər. Ancaq həyat insana zillətə dolu ele proqramlar dikte edir ki, onun labirintrindən çıxməq üçün on illərlə vaxt lazımlı olur. Mən zəmanətin arxasında goldım. Mənə çox doğma olan müəllimlərindən birinin ixtiyarında olan zəmanəti on beş günde ala bilmədim. Məktəbdən isə cəmisi üç gün vaxt vermişdilər. Geriye qayıtdım, özü də küskünlükle. Hətta yanvar müşəviroşində adımı çoxlu dərs buraxmış müəllim kimi az qala məruzəyə də salacaqdılar. Bunun nə demək olduğunu dərügeni o dövrün adamları yaxşı bilir. Bir aylıq əmək haqqından keçmək şərtlərə müxtəlif növ cəzalardan yaxşı qurtardım. Beş illik müəllimlik fəaliyyəti mənim üçün sözün həqiqi mənasında döyuş və mübarizə illeri idi. Yenilikləri, təfəkkürə inqilabı az qala həyatım bahasına ətrafimdakılara diktə edirdim. Əsl faciə qəhrəmanı idim. Məktəb direktörələri, tədris işləri üzrə müavinlər hə-

siz dərəcədə savadsız və küt idilər. Ümumi axında onların münasibətləri daha çox təqdir olunurdu. Axı pedaqoq yox, məmər cildində görünən bu adamların arxasında o vaxtın rejimi dayanırdı. Təhsil şöbəsi, rayon partiya komitesinin müvafiq şöbələri son nəticədə katiblər - bütün bunlar zərcivari şəkildə bir-birinə bağlı bir sistem idi. Əlbətə, mən çox sonralar başa düşdüm ki, bütövlükde cəmiyyətin mənəvi siması dəyişməli imiş. Ancaq buna baxmayaq, tek-tek mən təqdir edən adamlar da vardi. Bütün rayon üzrə nəinki şagirdlər, hətta müvafiq ixtisas üzrə müəllimlər belə sərbəst şəkildə inşa yaza bilmirdilər. Ve mən bunu cəsarətə deyirəm ki, bütün respublikada belə idi. İnşa yazılar müxtəlif yollarla dəyişdirilə-dəyişdirilə, tək-tək müəllimlərin sayesində işlənilir və şəbəkə şəklinde yayılırdı... nəticə də göz qabağında idi. Ancaq mənim şagirdlərim inşa yaza biliirdilər və elə buna görə də ayri-ayrı, sözün həqiqi mənasında ziyanlı mülliimlərin, daha yuxarı pillədə olan, sözü keçirən şəxslərin sayesində mənim «inqilabım» təqdir olunması «Qabaqcıl maarif xədimi» fəxri adı ilə nəticələndi. Bu adın bir döş nişanı da vardi və elə indi də həmin adı təsdiq edən vəsiqəni və döş nişanını da saxlayıram. Etiraf edim ki, rayon və respublikə mətbuatında dərc olunan məqalelərim de az əhəmiyyət kəsb etmirdi.

- Hörmətli təqnidimiz Vaqif Yusifli sizi "dərd şairi" adlandırır. Zənnimə Vaqif müəllim haqqıdır. Həmişə sizi dərin düşüncələrə dalmış görürəm. Bu, nə ilə bağlıdır? Nədir sizin kədərləndirən, yaşıdlarınıza nisbətən daha tez qocaldan?



- «Dərd şairi»...başqalarını deyə bilməm, ancaq özüm üçün bunu sənətkarın mənəvi mühiti və təqnidçi arasında bir anlaşma kimi başa düşürəm. Yəni konkret birinci olaraq həmin ifadəni təqnidmiş təqnidçi Vaqif Yusiflinin mənim yaradıcılığım üçün əsas stimul olan dərdin mahiyyətini düzgün başa düşdüyü və birinci olaraq başa düşdüyü və eyni zamanda, bir sənətkarın yaradıcılığında əsas aparıcı xəttin şəxsi kədəri yox, ümumdünya insanının kədəri olduğunu təqdir etməsidir. V.Yusiflinin ədəbi sərraflığını heç kimin şübhəsi ola bilməz. Müyyəyen narazılara biler.

(Davamı 3-cü sahifədə)